

# Torpaqların taleyindən nigaran komandır



Allahverdi Teymur oğlu Bağırov 1946-ci il aprel ayının 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 sayılı məktəbdə alıb. Kiçik yaşlarından idmanla, xüsusən də futbola, yüngül atletika və voleybolaya böyük həvəs göstərib. Məktəb illərində və sonrakı vaxtlarda

idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın şərəfini qoruyub. O, həm də, Ağdamın "Qarabağ" futbol klubunun tanınmış oyuncusu olub. 1976-ci ildə klubun baş məşqçisi təyin olunub və həmin ildə keçirilmiş Ümumittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səy göstərib. 1991-ci ilin oktyabr ayında qardaşı mərhum Eldar Bağırovun komandirliliyi altında özünü müdafiə dəstəsi yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi dəstə Ağdamın ilk ərazi özünü müdafiə taboru idi və 760 nəfərlik batalyon "Vətən oğulları" adlanırdı. Həmin il Azərbaycan Ali Sovetinin deputatı, cəsarətli və vətənpərvər Eldar Bağırov Bakı şəhərində müəmməli şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Allahverdi Bağırov batalyonuna rəhbərliyi öz üzərinə götürüb.

1992-ci ilin yanварında Allahverdi Bağırovun komandirlilik etdiyi tabor Naxçıvanlı kənddində işgalçılardan bütün canlı qüvvə və texnikasını darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kənddindəki bütün yüksəklikləri tutub, Kətük kəndi ilə üzbüüz mövqə qurub. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olub. Uğurlu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülləb. Onun en böyük həbi uğuru 1992-ci il iyunun 12-də Aranzəmin uğrunda gedən döyüşdə olub. Kənd üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv edib və 10 nəfər düşməni isə əsir götürüb. Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı həlak olanların meyitlerinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işgalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid verib. A.Bağırov üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib. Bir neçə dəfə komandırın icazəsi ilə əsirlərin dəyişdirilməsində iştirak etmişdim. Bu səhnə çox həyəcanlı, həm də qorxulu və eyni zamanda dəhşətli idi. Əsirlərdən azad edilən xocalılarıñ gözlərinin içində baxmaq mümkün deyildi. Erməni faşistləri onları elə bir vəziyyətə salmışdılar ki, onu sözlə ifadə etmək müm-

kün deyil. Bir dəfə Allahverdi özünü saxlaya bilməyərək ermənilərə acıqli şəkildə dedi ki, bu dinc, günahsız qadınları, uşaqları niyə bu kökə salmısınız? Hər dəfə əsir və girovların dəyişdirilməsində Allahverdi Bağırov nə qədər yorgun, yuxusuz, əsəbi olsa da təmkini ni pozmur, qeyd dəftərindəki adamların adlarını bir-bir erməni tərəfə bildirir, onların qaytarılması üçün dəmir iradə nümayiş etdirirdi. Ermənilər də hər dəfə Allahverdi dənbenzin istəyirdilər. Həmin səhnələrdən biri rəhmətlik Ceyhun Mirzəyevin çəkdiyi "Fəryad" filmində öz əksini tapıb. Yəzici Aqil Abbasın ssenarisi əsasında çəkilmiş "Dolu" filmində də Allahverdi Bağırovun obrazı ustalıqla yaradılıb.

1992-ci il iyun ayının 12-də Naxçıvanlı kənddindən geri qayıdarkən Allahverdi Bağırovun komandır maşını minaya düşüb. Sürücüsü və Nizami həkimlə birlikdə həlak olub. Ağdamda dəfn olunub. Dəfnində minlərlə insan iştirak edirdi. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülləb. Xocalı faciəsindən sonra saç, saqqalı ağarmışdı, elə bil qaməti də əylmişdi, həm də çox əsəbi olmuşdu. Hər dəfə söhbət edəndə deyirdi ki, Xocalı soyqırımı xalqımıza, onun tarixinə ləkədir. Ata-babalarımız heç vaxt ləkəli ad gəzdirməyiblər. Xocalı faciəsindən sonra Allahverdi sarsılmışdı. Deyirdi ki, başları kəsilmiş, süngüyə keçirilmiş körpələrin, parça-parça edilmiş qadınların, qocaların əzalarını toplamaq bizi köklü ağac kimi yerimizdən qopartdı, bu dəhşət bizi sarsıdı. Allahverdi həmişə Ağdamın təəssübünü çəkib, sözünü, danışığını bilməyənlərin dərsini verib, haqlının yanında dayanıb, köməksizin hayına çatıb, xətit-hörəmət sahibi olub. Zahirən acıqli görsənsə də, ürəyi ipək kimi yumşaq olub, xeyir-xah olub, dara düşənin köməyinə çatıb. Ağayana bir insan idi. Yurd, el-oba, torpaq uğrunda elədiklərini heç vaxt dilinə gətirmirdi. Cəsarəti, təmkini, qoçaqlığı, mübarizliyi, qayğı-keşliyi və vətənpərvərliyi Allahverdi Bağırovun xarakterini bütövləşdirirdi, elə bil Tanrı onu çətin günlər üçün yaratmışdı. Üç övlad atası, yaxşı qardaş, qayğıkeş ata, dostluğa sadıq insan idi. Ağdamı tanıdanlardan, həmişə Ağdamın şərəfini qorulanlardan olub. Sözübü töv, haqsızlığa dözməyən, dəyanətli bir insan kimi yaddaşlarda yaşayır. Torpaqlarımızın taleyindən çox narahat idi. Çox qayğılıydı, həmişə deyirdi ki, əli silah tutan silah götürməlidir. Bundan ağır günümüz olmayıcaq. Torpaqlardan nigaran həlak olan komandır! Bu torpaqlarda 44 gün davam edən Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində işğaldan azad olunub. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan bu qələbə rəşadətli ordumuzun və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik şücaəti sayəsində mümkün olub. Ağdam rayonu bir güllə atılmadan işğaldan azad edilib. İşğaldan azad edilən Ağdamə gələnləri birinci sən qarşılıyırsan, qəbrin ziyanətgahı çevrilib. Adın qəlbəldə və tarixin səhi-fələrində əbədi yaşıyır, şərəfini qoruduğun Ağdam azad edilib. Ruhun şad olsun!